



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Polifunksional polimerlərin sintezi və onların Kür çayının ağır metal, radionuklid  
çirkəndiricilərinin region ekosisteminə təsirinin qiymətləndirilməsində tətbiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

Qrantın məbləği: 200 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)-82/68/4-M-40

Müqavilənin imzalanma tarixi: 30 sentyabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 oktyabr 2011-ci il – 1 oktyabr 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1	Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar <i>(burada doldurmali)</i> Müasir dövrdə ətraf mühüm və biosfer insanın təsərrüfat fəaliyyətinin təsiri altında mühüm, çoxfaktorlu texnogen təzyiq altındadır. Bu isə öz növbəsində tarixən möhkəmlənmiş və ekoloji olaraq balanslaşdırılmış təbiət komplekslərinin su hövzələrinin təşkilinin bütün səviyyələrdə kənaraçixmalara və pozulmalara gətirib çıxarıır. Uzun illər ərzində yiğilmiş çoxkomponentli çirkənmələr demək olar ki, bütün çay və göllərin ekosisteminin pozulmasına, əhəmiyyətli dərəcədə transformasiyaya uğramasına və degradasiyanın müxtəlif mərhələdə olmasına səbəb olmuşdur. Beləliklə, su obyektlərinə mövcud güclü antropogen təzyiq ilə əlaqədar olaraq təmiz su çatışmazlığı problemi get-gedə kəskinləşməkdədir. Azərbaycanın su resurslarının vəziyyətini bu nöqtəyi-nəzərdən qiymətləndirərək, qeyd etmək lazımdır ki, balıq təsərrüfatında geniş istifadə edilən Kür çayının ekotoksikoloji vəziyyəti bu gün öz kritik həddinə çatmışdır. Bu mühüm milli təsərrüfat
---	---

probleminin həllində adekvat qiymətləndirmə və doğru zamanda təşkil edilən fəaliyyət bir sıra geniş xarakterli sualların tədqiqini labüdəşdirir. Bu suallar təhlükəli toksikantların yayılma xüsusiyyətlərini, onların həm su ekosistemlərinin tərkibində, həm də ki, balıqların davranışını və onların kimyəvi birləşmələrin kompleks şəklində qarşılıqlı təsirinə olan reaksiyalarını aydınlaşdırmalıdır.

İstehsal gücünün müasir dövrdəki inkişafı biosferə antropogen təsirin bugündək görünməyən həcmi ilə fərqlənir. Mövcud vəziyyətdə məhz ekologiya, su sistemlərinin fəaliyyəti prosesinin analizini öz müasir metod və metodologiyaları ilə tədqiq edərək, Kür çayının antropogen cırklənməsi probleminin həlli yollarını aşkar edə bilər. BMT-nin Baş Assambleyasının ətraf mühit və inkişafə dair qərarı ilə (42/186-187 bəyənnaməsi) bəyan edilir ki, dövlətlər, şirkətlər, müəssisələr və fiziki şəxslər hər vəchlə təbiətə verilən neqativ təsirlərin sayını azaltmalı, keyfiyyət müəyyənləşməsi üçün təcrübələrə kriteriya və prosedurların əlavə edilməsi işinin davam etməli və mükəmmələşdirməli, həmçinin insan tərəfindən ətraf mühitə toxunan zərərin monitorinqi və qiymətləndirilməsi məsələlərində köməklik göstərməlidirlər.

Suyun cırklənməsinin səbəb və nəticələri, həmçinin dib çöküntülərinin ixtiotoksik təzahürləri haqqında sözsüz ki, mühüm informasiya qıtlığı vardır. Bu informativ-metodik boşluq bizim antropogen qarşılıqlı təsirlər nəticəsində balıqların vəziyyəti haqqında biliklərimizin az olması ilə izah edilə bilər. Belə hallarda adətən, informasiya boşluqları fərziyyələr ilə doldurulur. Bu tip fərziyyə və konsepsiyalar elmi faktlar əsasında qurulmalıdır, hansılar ki, artıq mövcud olan qanuna uyğunluqlara dair informasiyaya əsaslanır. Buna görə də, belə nəticələrin dəyəri bir çox hallarda onların konkret elmi problemə tətbiq olunmalarından asılıdır.

Balıqlar mahiyyət etibarilə su ekosisteminin bioloji ötürücüləri və göstəriciləri rolunu ifa edir. Balıqların növ və yaş fərqiənə əsaslanaraq onlarda baş verən dəyişikliklər nəticəsində öyrənilən su ekosisteminin müxtəlif hissələrinin cırklənmə səviyyəsini aşkar etmək olar. Bu təbii və su mühitinin ekoloji vəziyyətinin nisbətən obyektiv bioötürüsü vasitəsi ilə həmçinin ekoloji əhəmiyyəti su hövzələrinin həm xroniki, həm də bütöv şəkildə cırklənməsini proqnozlaşdırmaq mümkündür. Su sisteminin antropogen cırklənməsini, dib çöküntülərini və balıqların ağır metalların zərərinə məruz qalmasını kompleks şəklində öyrənən bu iş əsasında göstərilir ki, balıqların kimyəvi elementlərlə cırklənmə prosesi və onları əhatə edən su mühiti (su və dib çöküntüləri) dinamik tənzimləmə vəziyyətindədir. Çayın ekoloji sisteminin hər hansı bir hissəsinə olan antropogen təsiri altında digər hissələr də qaçılmaz dəyişikliklərə məruz qalırlar.

Kür çayının tərkibindəki bir neçə ağır metalların, dib çöküntülərinin və hidrobiontların (xüsusiilə də balıqların) toplanmasına dair bir sıra suallar nəzərdən keçirilməlidir. Müxtəlif ekoloji qrupları təmsil edən balıqların orqanizmlərindəki cırkləndiricilərin tərkibi və onların qarşılıqlı təsirə olan reaksiyaları haqda əldə edilən məlumatlar çayın cırklənmə səviyyəsini qiymətləndirməyə icazə verir. Bu cür məlumatları sorbsiya üsulunu tətbiq etməklə əldə etmək olar.

**Layihənin məqsədi** sənaye polimerləri və polimer tullantılar əsasında polifunksional sorbentlərin sintezi və onlarla Kür çayının ağır metal, radionuklid cırkləndiricilərinin region ekosisteminə təsirinin öyrənilməsidir.

**Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün layihədə aşağıdakı işlər həyata keçirilmişdir:**

1. Sənaye kauçukları və polimer tullantılar əsasında yeni polifunksional sorbentlərin sintezi.
2. Sorbentlərin fiziki-kimyəvi xassələrinin tədqiqi
3. Ağır metal ionlarının sorbsiyasının qanuna uyğunluğunun model həllədici sistemində öyrənilməsi.
4. Radionuklidlərin sorbsiyasının qanuna uyğunluğunun model həllədici sistemində öyrənilməsi.
5. Kürün öz axarı boyunca ağır metal ionları və radionuklidlərlə cırklənmə səviyyəsinin miqdarı təyini.
6. Çirkab suların ağır metallardan sorbsiya üsulu ilə təmizlənmə texnologiyasının işlənməsi.
7. Çirkab suların radionuklidlərdən sorbsiya üsulu ilə təmizlənmə texnologiyasının işlənməsi.
8. Cırklənmənin xarakterini nəzərə almaqla ekosistemin tədqiqi.

(0.02ppm) Zn (0.1ppm).

Bizim tədqiqatlar nəticəsində ekosistemdə ən zəhərli metallardan olan Hg-nin sıfın bütün toxumalarında olduğunu (yaz monitorinqi) göstərdi. Bu fakt təsdiq edir ki, civə özünün metilcivə toksiki formasında olmuşdur, çünki məlumdur ki, qeyri-üzvi civə əsasən qaraciyər və böyrəklərdə toplanır.

Beləliklə, aparılmış tədqiqatların nəticəsində Kürün müasir vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra təkliflər etmək olar:

Aparılmış tədqiqatlar nəticəsində Kürün müasir vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra təkliflər edilə bilər:

1. Kürün müasir vəziyyətini qiymətləndirmək məqsədilə ixtiotoksikoloji monitorinqdən istifadə;
2. Kürün ekosistem olaraq keyfiyyətini qiymətləndirmək məqsədilə balıq, su və dib çöküntülərinin integral analizindən yararlanmaq;
3. Sorbentdə müəyyən etməklə suyun ağır metallara görə tərkibinin ekoloji monitorinqinin aparılması.

2	Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli) <i>(burada doldurmali)</i>
3	Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlər 100% yerinə yetirilmişdir Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir) <i>(burada doldurmali)</i> <ul style="list-style-type: none"><li>• Polifunksional polimerlərin sintezi üçün SKD markalı sintetik divinil kauçuku və ağaç yonqarının oksigen iştirakında <math>\text{PCl}_3</math>-le <math>\text{CCl}_4</math> məhlulunda oksidləşmə xlorfosforlaşması reaksiyası seçilmişdir.</li><li>• Reaksiyaya <math>\text{PCl}_3</math> və polimerin miqdarı, oksigenin sürəti, mühitin temperaturu, reaksiya müddətinin təsiri öyrənilmişdir. Sintez olunmuş polimer torvari quruluşa malik olur, heç bir üzvi həllədicidə, turşu və əsas məhlullarında həll olmurlar. Tikilmə reaksiyası xlorfosforlaşma ilə paralel olaraq gedir.</li><li>• Sintez olunmuş polimer sorbentlərin fiziki-kimyəvi tədqiqi nəticəsində fosfoxlorlaşmış modifikatların hidroliz məhsullarının turşu, aminoliz məhsullarının amfolit xarakterli olması müəyyənləşdirilmişdir.</li><li>• Alınmış modifikatların ağır metal ionları və radioaktiv elementləri kompleksəmələgəlmə və ion mübadiləsi mexanizmləri ilə sorbsiya etmək qabiliyyətləri aşkar edilmişdir. Mühitin turşuluğunun və metal ionlarının qatılığının təsirinin sistematik tədqiqi nəticəsində istər ayrı ayrı metal ionlarının məhlullarında, istərsə də onların praktikada tez-tez rast gəlinən qarışqlarında effektiv və selektiv sorbsiya proseslərinin mühüm parametrləri və optimal şəraiti müəyyənləşdirilmişdir.</li><li>• Aparılmış tədqiqatlar nəticəsində Kür çayı ekosisteminin müxtəlif tərkib hissələrində ağır metalların miqdarı aşkarlanmış və yayılması müəyyənləşdirilmişdir. Ətraf mühitin çirkəlnəmə səviyyəsinin bioindikatorları olan qida zəncirinin son halqası – balıqların müxtəlif orqanlarında toksiki maddələrin bioakkumlyasiyası təyin edilmişdir.</li><li>• Kür çayı sularının metal ionlarından təmizlənməsi üçün nəzərdə tutulan fosfortərkibli sorbentlə yüklenəcək qurğunun texnoloji sxemi işlənib hazırlanmışdır.</li><li>• Balıqlarda qeydə alınan neqativ dəyişikliklər və organizmdə yüksək qatılıqlı toksiki metalların faktiki tərkibi su mühitinin keyfiyyətinin qiymətləndirilməsində bioloji datçık rolunu oynaya bilər.</li><li>• Alınmış nəticələr fəaliyyəti suların ağır metal ionları və radionuklidlərlə bağlı olan bir çox</li></ul>

müəssisələrdə tətbiq oluna bilər. Sintez edilmiş sorbentlər məişət və texniki suların təmizlənməsi üçün də tətbiq oluna bilər. Ucuz və rəqabətə malik texnologiyanın işləniləbiləsi onun gələcəkdə sənayedə tətbiqi marağının dairəsindədir. Layihənin nəticələri neft çıxarma və qeyri üzvi birləşmələrin istehsal müəssələrinin marağının dairəsindədir. Bir çox ekoloji və su biznesi şirkətləri layihənin nəticələrində marağlı ola bilər.

4

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*surətlərinini kağız üzərində və CD şəklində əlavə etməli!*)

(burada doldurmali)

### ÇAP OLUNMUŞ ELMİ ƏSƏRLƏR

1. Алоzmanов Р.М., Азизов А.А., Буният-заде И.А., Магеррамов А.М., Меликова А.Я. Исследование реакции окислительного хлорфосфорилирования синтетического дивинильного каучука под действием  $\text{PCl}_3$  в присутствии кислорода методом планирования эксперимента. Журнал Молодой учёный, 2012, №1, с.59-63
2. Balayeva N.O., Alosmanov R.M., Əzizov A.Ə. Fosfoxlorlaşmış nitril kauçuku/polietilen qarışığının əsasında polimer nanokompozitlərin alınması. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Bakı-2012. səh. 5-6
3. Əsədova A.A., Alosmanov R.M., Əzizov A.Ə. Rezin tullantıları əsasında fosfortərkibli polimer sorbentlərin sintezi. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Bakı-2012. səh. 6-7
4. Əliyeva A.N., Alosmanov R.M., Əzizov A.Ə. Tərkibində metal hissəcikləri olan polimer kompozitlərin termiki analizi. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Bakı-2012. səh. 8-9
5. Balayeva O.O., Alosmanov R.M., Əzizov A.Ə. Nitril kauçukunun oksidləşmə xlorfosforlaşma reaksiyasının tədqiqi. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Bakı-2012. səh. 10-11
6. Balayeva O.O., Alosmanov R.M., Əzizov A.Ə. Tərkibində fosfor olan polimerlərin metal duzlarının termiki destruksiyasının tədqiqi. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Bakı-2012. səh. 14
7. Гаджиева С.Р., Аббасова Р.Ф., Ахмедова Н.Ф., Вейсова С.М. Экологическое состояние бассейна Куры и особенности аккумуляции тяжелых металлов в тканях судака. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Səh. 24-25.
8. Керимова Э.С., Азизов А.А., Алоzmanов Р.М., Буният-заде И.А. Использование сорбента на основе СКН-26 для удаления тонких нефтяных пленок с водной поверхности. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Bakı-2012. səh. 77-78
9. Байрамов М.Р., Миначева Э.В. Исследование процесса радикальной соолигомеризации 2-аллилфенола с малеиновым ангидридом и молекулярно-массового распределения полученных соолигомеров. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant,

- magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Səh. 109-110.
10. Alosmanov R.M., Əliyev E.M., Balayeva O.O., Əzizov A.Ə., Məhərrəmov A.M. Nitril kauçukunun oksidləşmə xlorfosforlaşma reaksiyası ilə kimyəvi modifikasiyasının onun termiki davamlılığına təsiri. AMEA-nın məruzələri. 2012. №6. s. 74-79.
  11. Əliyev E.M., Balayeva O.O., Alosmanov R.M. Tərkibində fosfor olan yeni polimer sorbentin termiki destruksiyasının kinetikası Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Bakı-2012. səh. 71
  12. Azizov A.A., Məgerramov A.M., Alosmanov P.M., Orudjewa K.H., Buniyat-zadə İ.A. Исследование реакции окислительного хлорфосфорилирования бутадиенового каучука методом ЯМР-спектроскопии. Каучук и резина. 2013. №4.
  13. Gadjieva C.P., Abbasova R.F., Ahmedova N.F., Veysova C.M. Экологическое состояние бассейна Куры и особенности аккумуляции тяжёлых металлов в тканях судака. Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransının materialları. Bakı-2012. səh. 24-25.
  14. Abbasova R.F., Nadirov S. N., Hümbətova S. E., Əhmədova N.F., Abbasova D. R., Veysova S.M. Ağır metalların Kür çayı suyunda, dib çöküntülərində və balıqların müxtəlif otqan və tuxumlarda yayılmasının qiymətləndirilməsi. AMEA-nın Xəbərləri. Elm və innovasiya seriyası. 2013. Çapa qəbul olunmuş.
  15. С.Э.Мамедов, Х.В.Ахмедова, Н.Ф.Ахмедова, Э.И.Ахмедов. Превращение прямогонной бензиновой фракции на высококремнезёмном цеолите, модифицированном галлием и цирконием. Химия и технология топлив и масел. 2014. №4. Çapa qəbul olunmuş.

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

1. Beynəlxalq patent üçün ərizəyə müsbət rəy. № WO 12/174616
2. US Patent № US 2013/0284968 A1

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)  
(burada doldurmali)

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak  
(burada doldurmali)

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)  
(burada doldurmali)

Layihə mövzusu üzrə işçi qrupun həftədə bir dəfə seminarı keçirilib.  
Layihə iştirakçıları Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransında iştirak etmişlər.

10

Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları

(burada doldurmali)

- Almanyanın Ekoloji kimya institundan kimya fakültəsinə hümanitar yardım edilmişdir. Lahiye üzrə lazımlı olan şüşə avadanlıq və bəzi reaktivlər bu hümanitar yardımından götürülmüşdür.
- Almanyanın NETZSCH şirkətindən DSC 404 F1 markalı diferensial skanedici kalorimetr cihazı alınmışdır.

11

Yerli həmkarlarla əlaqələr

(burada doldurmali)

12

Xarici həmkarlarla əlaqələr

(burada doldurmali)

13

Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

(burada doldurmali)

Layihə mövzusu üzrə elmi-tədqiqat işlərində magistrantlar iştirak edirlər.

14

Sərgilərdə iştirak (əgər baş tutubsa)

(burada doldurmali)

15

Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)

(burada doldurmali)

16

Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)

(burada doldurmali)

SİFARIŞÇI:  
Elmin İnkışafı Fondu

Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı


(imza)

"—" 201-ci il

Baş məsləhətçi  
Babayeva Ədilə Əli qızı

(imza)

"—" 201-ci il



İCRAÇI:

Layihə rəhbəri  
Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

(imza)

"07" noyabr 2013-ci il





## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondunun elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GÖLƏCƏK TƏDQİQATLARDА İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Polifunksional polimerlərin sintezi və onların Kür çayının ağır metal, radionuklid cırkləndiricilərinin region ekosisteminə təsirinin qiymətləndirilməsində tətbiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

Qrantın məbləği: 200 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)-82/68/4-M-40

Müqavilənin imzalanma tarixi: 30 sentyabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 oktyabr 2011-ci il – 1 oktyabr 2013-cü il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1

Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

- Polifunksional polimerlərin sintezi üçün SKD markalı sintetik divinil kauçuku və ağac yonqarının oksigen iştirakında  $\text{PCl}_3$ -lə  $\text{CCl}_4$  məhlulunda oksidləşmə xlorfosforlaşması reaksiyası seçilmişdir.
- Reaksiyaya  $\text{PCl}_3$  və polimerin miqdarı, oksigenin sürəti, mühitin temperaturu, reaksiya müddətinin təsiri öyrənilmişdir. Sintez olunmuş polimer torvari quruluşa malik olur, heç bir üzvi həllədicidə, turşu və əsas məhlullarında həll olmurlar. Tikilmə reaksiyası xlorfosforlaşma ilə paralel olaraq gedir.
- Sintez olunmuş polimer sorbentlərin fiziki-kimyəvi tədqiqi nəticəsində fosfoxlorlaşmış modifikatların hidroliz məhsullarının turşu, aminoliz məhsullarının amfolit xarakterli olması müəyyənləşdirilmişdir.

- Alınmış modifikatların ağır metal ionları və radioaktiv elementləri kompleksəmələgelmə və ion mübadiləsi mexanizmləri ilə sorbsiya etmək qabliyyətləri aşkar edilmişdir. Mühitin turşuluğunun və metal ionlarının qatılığının təsirinin sistematik tədqiqi nəticəsində istər ayrı-ayrı metal ionlarının məhlullarında, istərsə də onların praktikada tez-tez rast gəlinən qarşıqlarında effektiv və selektiv sorbsiya proseslərinin mühüm parametrləri və optimal şəraiti müəyyənləşdirilmişdir.
- Aparılmış tədqiqatlar nəticəsində Kür çayı ekosisteminin müxtəlif hissələrində ağır metalların miqdarı aşkarlanmış və yayılması müəyyənləşdirilmişdir. Ətraf mühitin çirkənmə səviyyəsinin bioindikatorları olan qida zəncirinin son halqası – balıqların müxtəlif orqanlarında toksiki maddələrin bioakkumlyasiyası təyin edilmişdir.
- Kür çayı sularının metal ionlarından təmizlənməsi üçün nəzərdə tutulan fosfortərkibli sorbentlə yüklenəcək qurğunun texnoloji sxemi işlənib hazırlanmışdır.
- Balıqlarda qeydə alınan neqativ dəyişikliklər və orqanizmdə yüksək qatılıqlı toksiki metalların faktiki tərkibi su muhitinin keyfiyyətinin qiymətləndirilməsində bioloji datçık rolunu oynaya bilər.

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sistemində tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

(burada doldurmali)

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönlü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Alınmış nəticələr fəaliyyəti suların ağır metal ionları və radionuklidlərlə bağlı olan bir çox müəssisələrdə tətbiq oluna bilər. Sintez edilmiş sorbentlər möişət və texniki suların təmizlənməsi üçün də tətbiq oluna bilər. Ucuz və rəqabətə malik texnologianın işlənib hazırlanması onun gələcəkdə sənayedə tətbiqi marağının dairəsindədir. Layihənin nəticələri neft çıxarma və qeyri üzvi birləşmələrin istehsal müəssələrinin maraq dairəsindədir. Bir çox ekoloji və su biznesi şirkətləri layihənin nəticələrində maraqlı ola bilər.

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"—" 201-ci il

*Dədəməzova X. /Həsən/*

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

*Əli*

(imza)

"—" 201-ci il

**İCRAÇI:**

Layihə rəhbəri

Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

*Əzizov*

(imza)

"07" noyabr 2013-ci il

VIII mərhədə -> 1 iyul 2013 - 1 oktyabr 2013)



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Polifunksional polimerlərin sintezi və onların Kür çayının ağır metal, radionuklid  
çirkəndiricilərinin region ekosisteminə təsirinin qiymətləndirilməsində tətbiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

Qrantın məbləği: 200 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)-82/68/4-M-40

Müqavilənin imzalanma tarixi: 30 sentyabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 oktyabr 2011-ci il – 1 oktyabr 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

№	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Çapa qəbul olunmuş və ya çapda olan		Çapa göndərilmiş
		Dərc olunmuş	3 2 1	
1.	Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş			
2.	Məqalələr həmçinin xarici nəşrlərdə	3 2	2 1	

3.	Konfrans materiallarında məqalələr  O cümlədən, beynəlxalq konfras materiallarında	10		
4.	Məruzələrin tezisləri  həmçinin, beynəlxalq tədbirlərin toplusunda			
5.	Digər (icmal, atlas, kataloq və s.)			

## 2. İxtira və patentlər (sayı)

No	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə	1) Beynəlxalq patent üçün müsbət rəy. № WO/2012/174616  2) US Patent № US 2013/0284968 A1		
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

No	Tədbirin adı (seminar, dəyirmə masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, sıfahi, divar)	Sayı
1.	Ümummilli Lider Neydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «Kimyanın Aktual problemləri» VI respublika Elmi Konfransı	ölkədaxili		

SİFARIŞÇI:  
Elmin İnkişafı Fondu

Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı

(imza)

"—" 201-ci il

*Həsənova Günel Cahangir qızı*

Baş məsləhətçi  
Babayeva Ədilə Əli qızı

(imza)

"—" 201-ci il



İCRAÇI:

Layihə rəhbəri  
Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

(imza)

"07" noyabr 2013-ci il

*Ə. Əbdülhəmid*

